

"Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir".

Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDƏFİƏ NAZIRLIYININ ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

15 aprel 2015-ci il № 28 (1944)

Qiyməti 25 qəpik

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübündən sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Birinci rübündən sosial-iqtisadi yekunları müsbət dəyərləndirən Prezident ümumi daxili məhsulun 5 faizdən çox artdığını bildirmişdir. Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünlümüş iqtisadi siyasetin neticəsində mümkün olmuşdur. Qeyri-neft sektorunun prioritet olduğunu bildirən dövlət başçısı bundan sonra Azərbaycan iqtisadiyyatının coxşaxəli surətdə inkişaf edəcəyini söylədi. Sonra dövlət başçısı ölkəmiz üçün ən ağırlı problem olan Dağlıq Qarabağ problemini toxunaraq bildirdi:



- Bizim əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəqşəsi, əfsuslar ki, həll olunmamış qalır. Bu bərədə defələr öz fikirlerimi bildirmişəm. Bir daha demək istəyirəm, bunun yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmər, status-kvonu saxlamaq isteyir. Baxmayaraq, Minsk gruppuna həmsədlik edən dövlətlərin başçıları dəfələrlə bildirmişlər ki, status-kvo qəbul edilməzdir. Ermənistan buna məhəl qoymur və bu dövlətlər bu bəyanatlardan başqa heç bir koncret addımlar da atırlar. Ona görə bəyənatlar havada qalır və beləliklə, münəqşə uzanır, öx həllini tapmır. Keçən ilin ortalarından həmsədrlərin başçıları tərəfindən fealiq göstərişlərdi. Avqust, sentyabr, oktyabr aylarında Rusiya, Amerika və Fransa rəhbərləri zirvə görüşləri keçirmişlər ki, biz vəziyyətdən çıxış yollarını təzliklə-

tapaq və münəqşəye son qoşaq. Azərbaycan, əlbəttə ki, bu fəallığı dəstəkləyir. Cənubi, həmisi qeyd etdiyim kimi, münəqşənin həll edilməsindən ən mərəqəli tərəf məhəl Azərbaycandır. Ancaq Ermənistan bu görüşlərdə qeyri-semiyyət mövqə nümayiş etdirir, hər vechlə çalışır ki, danışçıların mahiyəti kənarada qalsın və hansısa etimad tədbirləri haqqında daha da çox söhbət aparılsın. Biz buna etiraz etmirdik. Etimad tədbirləri də önemlidir, ancaq işin mahiyəti işığa son qoyulmasıdır. Buna baxmayaraq, Paris görüşündən sonra biz şəhəri olaraq razılışdırıq ki, hər iki tərəf təməs xəttində gərginliyi azaltmaq çalısqacaq və beləki bu, danışçılar prosesinə müsbət təsir göstərə bilər. Ancaq Ermənistanın riyakar siyaseti bir daha özünü bürüze verdi. İki həftə keçməmiş Ağdam rayonunda genişmiqyaslı hərb təlimlərə başlıdlar. O təlimlərin bir məqsədi var idi -

Azərbaycanı təxbatə cəkmək və danışçılar prosesini pozmaq. Biz bu təxbatlara bir neçə gün dözərk ondan sonra düşməne layıqli cavab verdik və beləliklə, onlara öz yerini göstərdik. Onlar isə bundan istifadə edərək Azərbaycanı aqressiv davranışla ittiham etməyə başladılar.

Əlbəttə ki, heç kim buna, bu təzise ciddi yanaşmır. Azərbaycan həmisi çox təmkini mövqə nümayiş etdirir. Danışçılar 20 ildən çox iştirakımız onu göstərir ki, biz məselenin şübhə yolu ilə həll olunmasını istəyirik. Məselenin həll olunmasına Ermənistan isteyir. Cənubi torpaqlarımızdan çıxmış istəmir. Keçən ilin sonlarında Ermənistan tərəfi daim bizim mövqələrimizə hücumlar çəkir, bu, bù il də davam edir. Bu hücumlar nəticəsində onlara erməni təxəyatının itirmişdir. Bizde olan məlumatma göre, son 3-4 ay ərzində 50-dən çox işgalçi təməs xəttində məhv edilmişdir. Bunun

günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanın hökm süren diktatura rejimidir. Bu barədə mən artıq öz fikirərimi bildirmişəm. Əger ölmək istemirsizsə, Azərbaycan torpaqlarından rədd olun.

Azərbaycan öz principial mövqeyindən əl çəkməyəcək.

Biz bu mövqeyi müdafiə edəcəyik.

Ermənistan isə bu işğalın

yüksek qiymətini öðeyir - həm

iqtisadi tənzəzzül, həm müstəqillik

qalıqlarının tamamilə itirilməsi,

təməs xəttindəki itkiler, Ermənistan ordusunda artan fərərlik halları. İndi Azərbaycan tərəfinə keçən erməni əsgərləri

qeyd edir ki, Azərbaycan tərəfinə keçmək istəyənlərin sayı

kifayət qədər çoxdur. Sadece

olaraq gorusxular, cənubi orada

əmr verilib ki, əgər kimse Azərbaycan tərəfinə keçmək istəyərsə,

onlar onu arxadan güllələməlidirlər, öldürməlidirlər. Yəni,

budur reallıq. Bu, işğalçı dövlə-

tin öðədiyi qiymətdir və nə qədər ki, Ermənistan-Azərbaycan münəqşəsi həll olunmayıb, onlar bu qiyməti öðeyəcəklər.

Biz Ermənistana qarşı daha da feal mübarizə aparmalıyıq, aparıraq, bütün beynəlxalq, regional layihələrdən onları tacrid etmisiç. Onların rəsmi statistik məlumatlarına görə, əhalinin 30 faizi həll olunmuşdur. Ancaq rəsmi bayanatları gəldikdə, çox mücerred ifadələr işlədir. Biz öz sözümüzü deyirik, deyəcəyik. Qeyd etdiyim kimi, bizim beynəlxalq nüfuzumuz artır.

Azərbaycanla hesablaşmamaq

artıq mümkün deyil və ölkəmiz-

in istirak, razılıq olmadan bölgəde heç bir teşəbbüs iki sürüle

və öz həllini təpə bilmez.

AzərTAC-in materialları əsasında

üzərində qurulub. Bu, bizim tərəxi dədə-baba torpaqlarımızdır. Bütün topomimlər Azərbaycan menşəlidir. Bunu bilmək üçün XX əsrin evvəllerində car Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni topomini tapmaq mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tərəxi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdagacığız. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfa çatmaq üçün çalışırıq, çalışacaqıq. İqtisadi, siyasi, hərbi gücümüz, demografik veziyətimiz bunu deməyə eəsas verir. Maşallah, Azərbaycan ahalisi yaxın zamanlarda artıq 10 milyonu keçəcəkdir və bu, məsələnin həlli üçün az əhəmiyyət daşıdır.

Bir sözələ, biz ərazi bütövlüyü müzün bərpası üçün bundan sonra da feal sayılər göstərəcəyik. Münaqışə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. İkili standartlara son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyündən az əhəmiyyət daşıdır. Əger Qərb dünyası postsovət məkanında münaqışların ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirəsə, bizim münaqışə de öz həllini bu prinsiplər üzərində tapşılmalıdır. Amma bize gəldikdən görürsün ki, münasibət fərqlidir. Bu, riyakarlıdır, ikili standartlardır, ədalətsizlikdir. Hər bir görüsə, en yüksək seviyədə keçirdiyim görüşlərdə bu sözləri mən, bax, dediyim ifadələrlə tərəf-müqəbillerime çatdırıram. Bu riyakarlılığı, ikili standartlara son qoyulmalıdır. Ermənistən Azərbaycanın tərəxi, əhalini torpaqlarını işğal etibidir. Ancaq rəsmi bayanatları gəldikdə, çox mücerred ifadələr işlədir. Biz öz sözümüzü deyirik, deyəcəyik. Qeyd etdiyim kimi, bizim beynəlxalq nüfuzumuz artır.

Azərbaycanla hesablaşmamaq

artıq mümkün deyil və ölkəmiz-

in istirak, razılıq olmadan bölgəde heç bir teşəbbüs iki sürüle

və öz həllini təpə bilmez.

AzərTAC-in materialları əsasında



Cəbhə bölgəsində yerləşən hərbi hissələrə döyüş bayraqları təqdim olunub

2-ci səhifədə



Sülmərəmlilərimiz Əfqanistana yola salınıb

2-ci səhifədə



TurAz şahinlərinin qoşa uçuşları

3-cü səhifədə



Demandan başlanan yol

3-cü səhifədə

Müdafiə naziri general-polkovnik Zakir HƏSƏNOV:

Silahlı Qüvvələrimiz düşməni darmadağın etməyə hazırlıdır

Ermənilər hərbi əməliyyatlara Livandan, Suriyadan muzzluları cəlb edir

dəqiq məhvətmə qabiliyyətinə malik silah-sursat və döyüş texnifikasi var. Səxsi heyətin döyüş ruhu və qələbə ezməi gündən-günə artır. Son təlimlərdən bir buna yanlışlı olduq".

Dünmən tərəfinin hərəkəti vəziyyətini qiymətləndirən Müdafiə naziri son döyüslərdə canlı qüvvə siradan xeyli sayıda itki verən ermenilərin təxbat tərtib-məplanlarının tam məlumatlıq. Müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən elə etdiyimiz məlumatlara görə, Ermənistan-

"Düsmənin məvqelərimiz istiqamətindən təxbat xərəktəri əməliyyatlar keçirmək cəhdini ayıq-sayıq əsgərlərimiz tərəfindən elə ilk anda alıñır. Bu həmisi belə olub və gelecekadən bu cür olacaqdır. Ermənilər itkilərini ciddi-cəhdən güzəltmeye çalışırlar. Amma biz əzələlərdən tam məlumatlıyiq. Müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən elə etdiyimiz məlumatlara görə, Ermənistan-

da və işgal olunmuş ərazilərdə veziyət həddən artıq acınacaqdır. Düşmən orduşunda əsgər çatışmazlığı eleyi həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyi mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda, Yaxın Şərqi regiondan - Livandan, Suriyadan olan muzzluları cəlb edir.

Azərbaycan əsgəri erməni xalqına qarşı deyil, Ermənistanın cinayətkar, kriminal hərbi siyasi-

nə çıxış yolu erməni silahlı birləşmələrinin birləşəlik və qeyd-sərtliklərini tərk etməsidir. Torpaqlarımızın işğaldan azad olunmasının digər alternativi isə güc tətbiq edilməsidir. Düşmən bunu anlamalı, dərk etməli və səbrimizi sınağa çəkməlidir.

Silahlı Qüvvələrin şəxsi həyətinin üzərindən düşən yeganə vezifə isə düşməni darmadağın etməyə hər an hazır olmalıdır. Biz buna hazırlıq və bütün qoşun növbələrinə döyüş hazırlığının gücləndirilməsi, şəxsi həyətin peşəkarlıq seviyəsinin artırılması və döyüş əzminin yüksəldilməsi məqsədilə daim keçrilən döyüş atışlı təlimlər, məşqələr qələbə gününün uzaqda olmadığını səbūtdur", - deyə Müdafiə naziri qeyd edib.

Müdafiə Naziri Metbuat Xidməti



Gəncədə Milli Qəhrəmanın adını daşıyan küçənin açılışı olub

4-cü səhifədə

"N" hərbi hissəsindəydi. Polkovnik-leutenant Ramin Əliyev səhbətimiz zamanı respublikamızda irimiqyaslı quruculuq işlərindən danışaraq qeyd etdi ki, Silahlı Qüvvələr göstərilən diqqət və qayğı hər bir dövüşcü müzə döşmən üzərində qələbə qazanmaq üçün stimul verir. "İndiki gənclərimiz cox sənslidir ki, müasir və müstəqil ordumuzun tərkibində xidmət edirlər. Müasir ordumuzun qurucusu Heydər Əliyevin bir zamanlar qeyd etdiyi kimi, "bu günümüzün gəncləri özlərini xos-bəxt sənmalıdır ki, onlara doğma Vətənimizin ordusunda xidmət etmək nəsib olub". Hər bir Azərbaycan əsgəri yaxşı basa düşülməlidir ki, onun qarsısında dayanan mühüm vəzifə işgal edilmiş 20 faiz torpağımızın son qarışına kimi azad etməkdir. Bunun üçün əsas vəzifəmiz fiziki və mənəvi sağlamlıqla malik dövüşçülər yetişdirmək, əsgərlərimizin hərbi vərdişlərə yiyələnməsini təmin etməkdir", - deyə zabit bildirdi.

Təlim

"Hər əmrə hazırlıq"

Hazırda müasir silah və hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş hazırlığına malik ordumuz var. İqtisadiyyatımızda idə olunan nüaliyyətlər ordumuzun təchizatının yaxşılaşdırılmasına getirir cəxarır. Təkcə onu xatırlamaq dəyər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu məsələsini dövlətin prioritet vəzifəsi elan edib. Ele buna görə də ordumuz qısa müddədə böyük inkişaf yolu keçib.

Topcularımızın yanındaydıq. Bizi top komandiri çavuş Fəmin Mikayılov qarşılıklar, hal-hazırda texnikalara qulluq edildiyini bildirir. Səhbətimizdə məlum olur ki, o, əslen Lənkəran şəhərindəndir, 7 idarəti, top komandiri vəzifəsində xidmət edir.

Hərbi hissədə əsgərlərin möjtəsinə, qidalanmasına ciddi onəm verilir. Əsgərlər üçün hər bir sərəf yaradılıb. Sadə və təcrübeli zabitlər artilleriyaların sirlərini şəxsi heyete aşılamaq üçün öz bacarıqlarını əsirgəmirler.

Cəbrayılvən rayonundan hərbi xidmətə çağırılan Sərvər Əhmədov səhbətimizdə deyir ki, eşaqa-ərzəq tematini baxımdan heç bir çatışmazlıq yoxdur. Silah-sursat, döyüş topları saz vəzifəyətəndir. Bizi gəsərlərin diqqət və qayğı isə hər birimiz nümunəyə xidmət etməye ruhlanıdır.

9 aydır hərbi xidmətə olan əsgər Röyal Tağıyev də hərbi xidmətin nə dərəcədə şərəfi olduğunu bildirir.

Pərvin Şahməmmədov 15 aydır xidmətdədir. Yevlax rayonundan hərbi xidmətə çağırılıb. Ordu sıralarına qatılan da sevinirdim. Cənubi əsərlərdən formaya geyinmek, əsgər olmaq arzusundaydım. Əmin olun ki, Ali Baş Komandan döyüş əmri veren kimi burada qazandığım təcrübə ilə döyüş dəstərimə bir sırada olacağım", - dedi döyüşçü.

Görüşdürüyüm başqa əsgərlər də ordunda xidmət etməyin şərəfi və məsuliyyəti olduğunu bildirdilər...

Leytenant
Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu"

Qələbə - 70 Demandan başlanan yol

İkinci Dünya müharibəsi veterانlarının sırası artıq seyrəlməkdədir. Ömürlərinin qürub çağları yaşayış bu insanların indi mənəvi qayğıya ehtiyac duyduğuları hamimizə bəllidir. O insanları daim ziyarət etmək, aqrılı-acılı xatirələrini dinləmək bizim peşə fəaliyyətimizlə məhdudlaşmamalıdır, həm de vətəndaşlıq borcumuz olmalıdır. Yaradılmış rayonunun Cəvəzü kendinə qəlşiminə əsas məqsədi keçən il 90 illiyi qeyd edilən respublikamızın tanınmış icimai xadimi, mühabirə və emək veteranı, el aqsaqqalı Şahbaz müəllimlə görüşmək, onunla səhəbət aparmaq, cəbhə xatirələrini gələmə alıq idı.

Melumat üçün bildirim ki, 1941-1945-ci illərdə həkimliklər məlumatı, 4 minden artıq sakini önləndirən cəbhəyə yollanıb. 2500 nəfəri döyüslər hełak olub, 1500 nəfəri cəbhəyənən sağ qayıdıb. Bəziləri isə Vətənənən üzərində itkin düşüb. Hazırda rayonda sağ qalan döyüşü veteranların sayı 10 nəfərdir. Onlar də bütün veterənlər kimi vaxtı ulu öndərimiz Heydər Əliyevin, bu gün onun sırasını karsınlı yaxınlıqla, Azərbaycan Respublikasının Prezidenti, Əli Baş Komandan İlham Əliyev ordu quruculuğunu məsələsini dövlətin prioritet vəzifəsi elan edib. Ele buna görə də ordumuz qısa müddədə böyük inkişaf yolu keçib.

Yaxşı yadimdadır, keçən il qəzətizimiz 1 fevral ayında yazımın qəhrəməni olan Şahbaz Hüseynovun anadan olmasına 90 illiyi münasibəttə Mütəfa nazırı general-polkovnik Zakir Həsənovun yubilyarına ünvanlaşdırıldı. Təbrik məktubu da edilmişdir. Məktubdan setir: "...Siz bu gün də Vətənin sadıq əsgəri kimi böyük hevəsle gəncənərini orduya hazırlamışında, hərbi vətənperverlik təbiyəsindən istirak etdirsiniz. Silahlı Qüvvələrinin şəxsi heyeti siz çox sevir və cəbhə xatirələrinizi həmişə maraqla dinləyir. Sizin arzunuz işgal edilmiş torpaqlarımızı azad görməkdir. Əmin ola bilərsiniz ki, Azərbaycan əsgəri möhtərem Prezidentim, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı canab İlham Əliyevin rəhbərliyi altında ata-babalarımızın qəhrəmanlıqlarını təkrar edərək Şuşada, Xankəndidə və digər işgal altında olan torpaqlarda üçəngli bayraqımızı dalğalandıracaqdır".

Sunun zabiti olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə pəsəkər hərbi kimi ordudan quruculuğunda istirak edib. Müştəqil dövlətimizin sərhədlerinin qorunmasına böyük xidmətlər göstərib. Bəlli, Şahbaz müəllim həmişə şərəfli bir neslin nümayəndəsi olmasından qurulanıb. Böyük Vətən məhərabəsine qarşasına ilə birlikdə könüllü yollanıb. Böyük qardaşı İsmayıllı istehkamçı, ortancı qardaşı Qardaşlıq artilleriyaçı olub. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. O, evveləc doğma kəndində natamam or-



ta təhsilini başa vurub. Sonra təhsilini M.F.Axundov adına Yardımlı qəsəbə 1 sayılı orta məktəbinde davam etdirib. 1941-ci ilde bu məktəbi elə qayıtmışdır. Amansız məhərabə onun da arzularını yarımcıq qoyub. Sonradan pedaqoji təhsilsə yivelenib. 40 ilden artıq Yardımlı ra-

General-polkovnik Zakir HƏSƏNOV:

"...Siz bu gün də Vətənin sadıq əsgəri kimi böyük həvəslə gənclərin orduya hazırlanmasında, hərbi vətənperverlik təbiyəsində yaxından istirak edirsiniz. Silahlı Qüvvələrinin şəxsi heyeti siz çox sevir və cəbhə xatirələrinizi həmişə maraqla dinləyir. Sizin arzunuz işgal edilmiş torpaqlarımızı azad görməkdir. Əmin ola bilərsiniz ki, Azərbaycan əsgəri möhtərem Prezidentim, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı canab İlham Əliyevin rəhbərliyi altında ata-babalarımızın qəhrəmanlıqlarını təkrar edərək Şuşada, Xankəndidə və digər işgal altında olan torpaqlarda üçəngli bayraqımızı dalğalandıracaqdır".

yon Veteranlar Təşkilatına rəhbərlik edən, düz 70 il orta məktəbdə hərbi hərəkət fənni tədris edən, yorulmaq bilmeden gencələr vətənperverlik ideyaları aşlayan Şahbaz müəllim canlı salnamədir. Bu salnamənin sehifələrini vərəqələndirəcələr onun şərəfli ömr yolu naheyan qalırsan.

Müsahibət məhərabəyə yola düşdürünlər anları belə xatırlayırlar: "Demanda müəllimlə işləyirdim. 1942-ci ilin iyundan mənə də orduya çağırıldım. Yaradılmış 11 nəfər idi. Bizi Tiflis yaxınlığında Avçalaya göndərdilər. Orada Yardımlıdan olara daha 6 nəfər də bize qoşuldu ve belə, 17 nəfər olub. Sözlərənən təkrar edərək Şuşada, Xankəndidə və digər işgal altında olan torpaqlarda üçəngli bayraqımızı dalğalandıracaqdır".

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

Şahbaz Hüseynov 1924-cü il yanvarın 24-də Yardımlının qədim Comandant kəndində dünənya göz açıb. Özü isə piyada qoşununda xidmət edib. Zabit munduri dərəcəsindən hər zaman qurur duybuz.

